



BİNƏQƏDİ



Baku 2015
1ST EUROPEAN GAMES

№24 (118) | 26 iyun 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Prezident İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gəlib. Dövlətimizin başçısı Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev

səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ilə müxtəlif vaxtlarda keçirdiyi görüşləri əks etdirən fotolardan ibarət stendə baxıb.

Sonra dövlətimizin başçısı matəm kitabına ürək sözlərini yazıb.

Əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raimonds Veyonis ilə görüşüb.

Dövlətimizin başçısı Raimonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona ali dövlət fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azər-

baycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raimonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu deyib, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib

İyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.

Hərbi Dəniz Qüvvələrinin qərargahının binasında ulu öndər Heydər Əliyevin ordu quruculuğuna diqqətini əks etdirən fotolardan ibarət stend yaradılıb. Qərargah binasında növbəti, tədris, vətəndaşların qəbulu, qonaq otaqları, konfrans zalı, komplektləşdirmə, dəniz müşahidə və digər şöbələr, həmçinin felyeger poçt-rabitə stansiyası, bufet yaradılıb.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi barədə məlumat verilib. Bu məntəqə Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirir, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda suüsti şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüsti şərait haqqında operativ məlumatlar Hərbi Dəniz Qüvvələrinə



məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur.

Ali Baş Komandan "Bəbir-2" zirehli nəqliyyat vasitəsi barədə məlumat verilib. Avtomatik sürətlər qutusu, hidravlik sükan mexanizmi ilə təchiz edilən bu zirehli maşın Azərbaycan istehsalı-

dır. İstənilən döyüş tapşırığını yerinə yetirə bilən bu zirehli nəqliyyat vasitəsi döyüş zamanı təbii və süni maneələri asanlıqla dəf edə bilər.

Dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin poliklinikasındakı şəraite baxıb. Poliklinika binasının foyesində ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən foto-

lar sərgilənir. Burada əsgər və zabitlərin həm müalicəsi, həm də müayinəsini həyata keçirmək mümkündür. Poliklinikada 11 funksional bölmə və 4 funksional kabinet yaradılıb. Buradakı oftalmoloq, fizioterapiya, nevropatoloq, LOR, stomatoloq, cərrah, terapevt, ultrasəs müayinə, dermatoloq və rentgen otaqları tibbin müasir texniki avadanlığı ilə təchiz edilib.

Poliklinikada, həmçinin biokimyəvi, kimyəvi və seroloji müayinələrin aparılacağı laboratoriya, prosedur otaqları, aptek, yeməkhana yaradılıb. Bu tibb müəssisəsində 32 çarpayılıq 7 palata da var. Paltarlardakı şərait hərbiçilərin müalicə proseslərini yüksək səviyyədə aparmağa geniş imkan verir.

Davamı səh. 2-də

Azərbaycan Prezidenti İlham Əliyevə sambonun çempion kəməri təqdim edilib

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb. Qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə sambonun çempion kəmərinə dövlətimizin başçısına təqdim edib.

Söhbət zamanı Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov Bakıda gördükləri ilə bağlı təəssüratlarını Prezident İlham Əliyevlə bölüşüb: "İcəzə verin, belə bir bayramı təşkil etdiyinizə görə təşəkkürümü bildirim. Mən Bakıda hələ 1974-cü ildə olmuşdum. İndi isə gözlərimə inana bilmirəm".

Prezident İlham Əliyev: O vaxtdan Bakıda olmamısınız?

Vasili Şestakov: Xeyr, olmuşam. Amma indi bir daha baxdım. Çox gözəl şəhərdir.

Prezident İlham Əliyev: Çox sağ olun. Şadam ki, gəlmisiniz və belə bir möhtəşəm tədbiri – idman yarışını, sambonu izləyirsiniz.

Vasili Şestakov: Dəstəyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Çünki məhz Sizin sayınızda sambo yarışları belə böyük idman tədbirinin proqramına daxil edilib. Hələ Soçidə sambodan söhbət düşəndə bu idman növünün Avropa Oyunlarına daxil edilməsinə görə Sizə təşəkkür bildirdim. Biz də Sizi təbrik etmək və çempion kəmərinə təqdim etmək istərdik.

Vasili Şestakov sambonun çempion kəmərinə dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev: Çox sağ olun.

Vasili Şestakov: Belə bir kəməri fəxri prezident kimi

Vladimir Vladimiroviç təqdim edilib. Sambonun Azərbaycan və bütün dünyada inkişafına göstərdiyiniz böyük xidmətlərə görə Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sizə sambonun çempion kəmərinə təqdim edirik. Bu, ikinci belə kəmərdir. Birincisi Vladimir Vladimiroviç Putinə təqdim olunub.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən işimə verilən qiymətə görə minnətdarlıq bildirirəm. Siz qeyd etdiyiniz kimi, sambo birinci Avropa Oyunlarının proqramına daxil edilib. Bu Prezident Putinlə mənim birgə təşəbbüsüm idi. Biz bu barədə hələ ötən ilin yazında müzakirə aparmışdıq. Biz Avropa Olimpiya Komitəsinə müraciət etdik ki, sambo ilk Avro-



pa Oyunlarının proqramına daxil edilsin. Deməliyəm ki, Oyunların proqramına daha 7 idman növü üzrə yarışların daxil edilməsi planlaşdırılırdı. On doqquz artıq müəyyənləşdirilmişdi və yalnız bir idman növü qalırdı. Əlbəttə, biz

Avropa Olimpiya Komitəsinə xahişimizi təmin etdiklərinə görə də minnətdarlıq. Beləliklə, belə bir gün gəlib çatdı. Həqiqətən də idmanın bu növü bizi birləşdirir.

Vasili Şestakov: Azərbaycanda güclü sambo məktəbi

var və bu maraqla izlənilir.

Prezident İlham Əliyev: Bu, sambonun gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil edilməsinə aparın yoldur. Bu idman növü bizdə çox sevilir. Bu yarışlardan sonra, fikrimcə, sambo

bölməsinə axın daha da artacaq. Çünki hamı gözəl bilir ki, cüdo Olimpiya idman növü olduğuna görə gəncləri və uşaqları özünə daha çox cəlb edir. Hamı Olimpiya çempionu olmaq istəyir. Biz sambonu da bu cür dəstəkləyirik və dəstəkləyəcəyik.

Vasili Şestakov: Ümid edirəm ki, Sizin dəstəyinizlə sambo Olimpiya Oyunlarına yol tapacaq. Sizin çox məşhur – 7 dəfə dünya çempionunuz Ceyhun Məmmədov var. O, sambonun əfsanəsidir. Buna görə də o, Beynəlxalq Federasiyanın ən yüksək mükafatına – Qızıl nişana layiq görüldü. Tarixdə cəmi bir idmançı bu nişanla mükafatlandırılıb. O, ən yaxşı samboçular onluğuna daxil olub.

Prezident İlham Əliyev: Çox sağ olun.

• TƏDBİR

3



Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir

• İSLAHAT

4



Binəqədi rayonunda "Elektron hökumət" uğurla tətbiq olunur

• SİLAHLI QÜVVƏLƏR GÜNÜ

5



Cənubi Qafqazın ən qüdrətli ordusu

• DƏYƏRLƏRİMİZ

6



Ramazan – dünya müsəlmanlarının ən əziz bayramı



Uğurlar, Azərbaycan!



Baku 2015
1ST EUROPEAN GAMES

Binəqədi qəsəbəsində səyyar "ASAN xidmət" fəaliyyətə başlayıb



MAIL

"ASAN xidmət" mərkəzlərinin təsis edilməyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmasının təmin edilməsi üçün müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsilə səyyar formada əhaliyə xidmətlər göstərilir.

İyunun 22-dən iyulun 2-dək yerli sakinlər Binəqədi qəsəbəsindəki mərkəzi meydanda səyyar "ASAN xidmət"dən faydalana biləcəklər. Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunan xidmətlərə aşağıdakılar daxildir: notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin

verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və ya dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinin, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar "ASAN xidmət" in həyata keçirilməsində məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat və əlçatan olması, vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

→ mədəniyyət

Azərbaycan teatrları əcnəbinərin maraq dairəsində...

Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunları zəngin mədəniyyətimizi, incəsənətimizi nümayiş etdirmək üçün gözəl fürsətdir. Çünki idman bayramına gələn əcnəbi qonaqlar yarışları izləməklə yanaşı, Azərbaycanı da "kəşf" edirlər. Mədəniyyətimizin nümunəvi təqdimatı məqsədilə "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, teatr-konsert müəssisələrinin iştirakı ilə zəngin mədəni proqram hazırlanıb. Mədəni proqram çərçivəsində paytaxtın aparıcı teatrları da repertuar seçiminə xüsusi diqqət ayırıblar. İyunun 12-dən etibarən teatrlarda tamaşaların sinxron və titrlərlə tərcümədə nümayişə həyata keçirilir. Subtitrlə nümayişlər Avropa Oyunlarından sonra da davam edəcək. Tamaşaların əksəriyyətini xarici qonaqlar da izləyirlər.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, iyun ayı ərzində Azərbaycan Dövlət Musiqili Teatrında 15 tamaşanın 24 dəfə nümayişinə nəzərdə tutulub. Səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxil edilib. Teatrın rəhbərliyi

bildirir ki, Azərbaycana dünyanın müxtəlif ölkələrindən qonaqların gəlməsi ilə əlaqədar repertuarda olan bir sıra əsərlərin ingilis dilinə tərcüməsi reallaşdırılıb. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", O. Kazimi və R. Heydərin "Qızıl toy", J.B. Molyerin "Skapenin kələkləri", Ə. Haqverdiyevin "Kimdir müqəssir?", R. Hacıyev, E. Ocaqov, F. Zöhrabovun "Tələlər qovuşanda" və başqa əsərlər ingilis dilində tərcümədə, qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim olunur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan bu imkanlar gözəlləndirən də yüksək effekt verir.

Tamaşadan əvvəl teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu günlər teatrdə nümayiş olunan tamaşaların əksəriyyətini xarici vətəndaşlar da izləyiblər. Bu da turistlərin Azərbaycan incəsənətinə marağının göstəricisidir. Tamaşalara Almaniya, Rusiya və Ukraynadan olan qonaqlar baxıblar. Rus dilində oynanan səhnə əsərləri isə xarici qonaqlara eyni zamanda ingilis dilində də subtitrlər vasitəsilə təqdim olunur.

→ xəbərdarlıq

İyunun 30-da saat 23:59:59-da kompüterləri söndürmək tövsiyə olunur



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, bu il iyunun 30-da saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib.

Yer Kürəsinin Fırılmasını Tədqiq edən Beynəlxalq Xidmət tərəfindən atılan bu addımın məqsədi Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saati arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır. Dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması

məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb-saytlarda nasazlıqlar və boşluqlar yaranıb.

Kompüterdə vaxt tənzimləməsinə həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhvlük kimi başa düşüb öz fəaliyyətini dayandıra bilər. Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərini təmin etmək məqsədilə iyunun 30-da saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

→ xarici xəbərlər

ABŞ-da polis silahsız şəxsə atəş açması ilə bağlı daha bir fakt

ABŞ-da polis silahsız şəxsə atəş açması ilə bağlı daha bir fakt üzə çıxıb. "Reuters" in məlumatına görə hadisə Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib. Polis əməkdaşları onlardan yardım istəyən şəxsə atəş açılar.

30 yaşlarında olduğu ehtimal edilən şəxs dəsmal sarıdığı əlini uzadaraq polisi köməyə çağırıb. Polis əməkdaşları isə adı açıqlanmayan kişinin əlində silah olduğu güman edərək atəş açıb, onu başından ağır

yaralayıblar. Yoxlama zamanı onun üzərində heç bir silah aşkarlanmayıb.

İnsident həmin vaxt yaxınlıqda olan bir nəfər tərəfindən kamera ilə çəkilərək internetdə yerləşdirilib. Video görüntüdə polis əməkdaşlarının başından qan axan şəxsin əllərini qandalladığı görünür. "Youth Justice Coalition" təşkilatının apardığı araşdırmaya əsasən, 2000-2014-cü illərdə Los-Anceles polisi 589 şübhəli şəxsi qətlə yetirib.

Afinada sərt qənaət tədbirləri aleyhinə nümayiş keçirilib



Yunanistanın borc problemi ilə bağlı rəsmi Afina ilə beynəlxalq kreditorlar arasında gərgin danışıqlar artıq 5 aydır davam edir. "Euronews" un məlumatına görə danışıqlar iflasa uğrayacağı təqdirdə, Yunanistanın avrozonadan çıxması istisna edilmir. Bu isə, öz növbəsində vahid Avropa valyutası üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər. Razılıq əldə etmək üçün çox az vaxt qalıb. İyunun 22-də Yunanistan hökuməti yeni islahatlar təklifi ilə çıxış edib.

Hökumətin maliyyə yardımını müqabilində beynəlxalq kreditorlara təqdim etdiyi yeni anti-böhran planını ölkə parlamentində bir-mənalı qarşılanmayıb. Əgər baş nazir Aleksis Tsiprasın təklif etdiyi proqram parlamentdə təsdiqlənməssə, növbədənəknar seçkilər və ya referendum keçirilə bilər. "Reuters" in məlumatına görə paytaxt Afinada 7 minə yaxın adamın iştirakı ilə sərt qənaət tədbirləri aleyhinə nümayiş keçirilib.

→ maraqlı

Solaxaylıq yalnız insanlara və primatlara aid xüsusiyyət deyil



Alimlərin araşdırması kənquruların hərəkətlərində bədənin sol yarısından istifadə etdiklərini ortaya çıxarıb. Solaxaylığın yalnız insanlara məxsus olmadığı məlum olub.

Sankt-Peterburq universitetinin biologu Yeqor Malşevinin rəhbərlik etdiyi qrupun araşdırması kənquruların çoxunun hərəkətlərində bədənin sol yarısının işlədildiyini müəyyən edib. Avstraliyada yaşayan fərqli kənquru növlərini araşdıran elm adamları boz və qırmızı kənquruların doğuşdan solaxay

olduğu, kiçik kənquruların (valabi) yeməyi sol əlləri ilə yedikləri nəticəsinə gəliblər.

Bu araşdırmanın nəticələri Böyük Britaniyanın "Current biology" jurnalında dərc edilib.

Bundan əvvəlki araşdırmalarda diş pişiklərin əsasən sağ, erkək pişiklərin isə sol əllərini işlətdikləri, tutuquşuların çoxunun solaxay olduqları, yapon balıqlarının təhlükə anında daha çox sağ tərəfə qaçdığı, bəzi balıqların qidalarının çənəsinin sağ tərəfi ilə çeynədiyi göstərilib.

Polşada "əyri" ev

Polşanın Sopot şəhərindəki ticarət mərkəzi yalnız alıcıları deyil, xarici turistləri də cəlb edir. Xüsusi zahiri görkəmi ilə seçilən binada bir düz xətt belə yoxdur.

"Əyri ev" polşalı memarların layihəsi əsasında tikilib. Onun sahəsi 4 min kvadrat metr təşkil edir. Burada kiçik

mağaza, kafe və restoranlar yerləşib. Binanın 1-ci mərtəbəsində ticarət mərkəzi, 2-ci mərtəbəsində isə iki radio şirkətin ofisləri fəaliyyət göstərir.

Mütəxəssislərin fikrincə, "əyri ev" müasir memarlığın yeni istiqamətlərindən biridir.